

UOT 81' 41; 801.7

AYSEL EMİNOVA

OĞUZ TAYFA ADI İLƏ YARANAN BƏZİ OYKONİMLƏR

Məqalədə Naxçıvanın etnik tərkibinin prototürk tayfalarından formalasdığından bəhs olunur. Şübhəsiz ki, türk tayfa adlarını özündə yaşıdan etnotoponimlər milli mədəniyyətimizin, tariximizin, mənşəyimizin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, adlandırmalar əsasən, tayfa, tayfa birləşmələri, tırə, qəbilə və süslələ adları əsasında formalasdılmışdır. Məhz bu üsulla yaranan oykonimlər etnooykonimlər adlanır. Məqalədə Şərur rayonu ərazisində olan oğuz tayfalarının adı ilə bağlı yaranan oykonimlərdən bəhs olunur. Məlumdur ki, Naxçıvan Muxtar Respublikası oykonimlərinin leksik tərkibində öz izini yaşıdan tayfalardan biri də ulu əcdadımız, soy kökümüz olan oğuz tayfalarıdır. Oğuzlar çox qədim tarixə malikdir. Məqalədə, əsasən, Yaycı, Xələc, Qarxun, Oğuzkənd oykonimləri tədqiqata cəlb olunmuş və Şərur rayonu ərazisində yerləşən bu oykonimlərin struktur quruluşu, leksik-semantik xüsusiyyətləri və s. kimi araşdırımlar öz əksini tapmışdır. Bu araşdırımları apararkən təkcə elmi nəticəni təsdiqləyən tədqiqatlara deyil, eyni zamanda adları sadalanan etnooykonimlərin izahı ilə bağlı fərqli yanaşmalara da yer verilmişdir.

Açar sözlər: Şərur rayonu, oğuz tayfa adı, etnooykonim, Qarxun, Oğuzkənd.

Naxçıvan toponimlər sistemində etnotoponimlər ayrıca bir qat təşkil edir. İstər say etibarı ilə çoxluğu, istərsə də qədimliyi ilə diqqəti cəlb edən etnotoponimlər özündə xalqın etnik tərkibini, mənşəyini, kökünü, həyat tərzini eks etdirir. Türk tayfa adlarını özündə yaşıdan etnotoponimlər milli mədəniyyətimizin, tariximizin, mənşəyimizin öyrənilməsində mühüm elmi əhəmiyyətə malikdir. Tarix və etnogenez məsələlərini işıqlandıran etnotoponimlərin tarixi çox qədimlərə dayanır. Azərbaycan xalqının mənşəyində iştirak etmiş etnos adlarından törənən yer adları türkdilli tayfaların və tayfa birləşməsinin adlarını indiyədək qoruyub saxlayan ən etibarlı mənbədir. Naxçıvanın etnik tərkibini türk dilli etnoslar təşkil edir. VII əsr qədim yazılı abidələrimizdən olan “Kitabi-Dədə Qorqud” dastanında, Mahmud Kaşgarinin “Divani-lüğəti-it-türk” əsərində qeyd olunan tayfa adlarından da bunu aydın görmək olur. M.Kaşgarinin “Divan”ında (1073-1075) 24 oğuz tayfasının 22-nin adı çəkilir: kınık, kayığ, bayundur, iva (Yıva), salğur, əfşar, bəgtili, büğdüz, bayat, yazğır, eymür, karabölük, alkabölük, igdir, ürəgir, tutırka, ula yuntluğ, tükər, bəçənək, çuvaldar, çəpni, çarukluq [8, s. 218-129]. Qeyd olunan bu 22 oğuz tayfasının demək olar ki, hər biri Naxçıvan toponimlərində, həmçinin Şərur rayonunda da öz izini qoruyub saxlamışdır. Qeyd edək ki, Şərur rayonu ərazisindəki etnotoponimlərin adlarına rast gəlinən ən zəngin mənbələr təbii ki, XVI və XVIII əsrlərdə bölgənin Osmanlı dövləti tərəfində idarə edildiyi dövrlərdə tərtib olunmuş icmal və müəfəssəl dəftərləridir.

Şərur rayonu ərazisindəki etnooykonimlərin fonetik təhlilini apararkən görürük ki, bu ərazidəki yaşayış məntəqələrinin adları əsasən iki və ya çoxhecalıdır, həmçinin bu ərazidəki etnooykonimlər əsasən ayrı-ayrı sözlər, söz və şəkilçilər əsasında yaranmışdır.

Oğuzkənd. Şərur rayonu ərazisində komonimlər qrupuna daxil edə biləcəyimiz etnooykonimlərdən biri də Oğuzkənddir. Şərur rayonuna aid müxtəlif tarixi qaynaqlarda Oğuz etnonimi ilə bağlı olan toponimlərə rast gəlinmişdir. Kəndin adı ilk dəfə XVIII əsr qaynaqlarında Şərur nahiyəsində iki Oğuzdaşı oykonimində rast gəlinir [10, s. 326; 7, s. 73]. Bir sıra müəlliflər bu tarixi etnooykonimlərin struktur-semantik təhlilini verərkən onu iki komponentə (oğuz+daş) ayırmış, buradakı daş leksemini daşlı, qayalı mənasında izah etmişlər [2, s. 97]. Lakin bu addakı daş leksemi heç də yuxarıda göstərilən mənanı daşımir, kəndlərin adı “Dış

oğuz” sözünün inversiya olunmuş formasıdır. Məlumdur ki, Oğuz tayfaları iç oğuzlar və dış oğuzlar olmaqla iki yerə ayrılmışlar. Bu mənada hər iki tarixi etnooykonim “Dış oğuzların yaşadığı məkan” kimi izah edilə bilər. Hazırda Şərur rayonu ərazisində mövcud olan Oğuzkənd yaşayış məntəqəsi tarixin müxtəlif dövrlərində müxtəlif cür adlandırılmışdır. XIX əsrin sonu – XX əsrin əvvəllərində kənd Kırım xanlarından olan A.Şahingireyin malikanəsi olmuş və tarixi xəritələrdə Şahingirey adı ilə qeydə alınmışdır [3, s. 48]. Qeyd edək ki, F. Rzayev də apardığı təhlillərdən sonra belə ehtimal edir ki, kəndlərin ətrafında əski oğuz qəbirlərinin olması və Tanrıçılıqla bağlı işarə və əşyaların tapılması mümkündür [13, s. 144].

Oğuzkənd etnooykoniminin struktur-semantik təhlilinə gəlincə isə qeyd etmək lazımdır ki, bu komonim “kənd” komponentli oykonimlər qrupuna aiddir. Etnooykonimin birinci hissəsi “Oğuz” türk tayfalarının ən böyük qollarından birini ifadə edir, ikinci hissə isə “kənd” sözü mürəkkəb quruluşlu oykonim yaranan komponentdir.

Xələc. Xələclərin ilk yurdu ilə bağlı konkret fikir olmasa da, tarixi mənbələrdə onların bəlli olan ilk yurdu Amudərya çayının Xorasan sahilləri hesab edilir. Tarixçilərin bir çoxu bu qənaətdədir ki, ən qədim dövrdən Abdal, Hun, Gorus, Quşçu, Bayan kimi türk tayfalarının məskunlaşduğu Naxçıvan ərazisinə XI-XII əsrlərdə Səlcuq oğuz türkləri də gəlmişlər.

Bu məqama diqqət çəkən akademik İsmayılov Hacıyev bu tayfalar içərisində Yayıçı, Bəkdililərlə yanaşı Xələclərin də adını çəkmişdir [6, s. 99, 131].

Xələc/Qalac adına hələ “Oğuz dastanı”nda rast gəlinir. Dastanda Oğuz xanın öz ordusunda olan Tömürdü Kağul Təgən adlı döyüşçüyü qapıları bağlı olan böyük bir imarətin qapısını açmaq üçün “Kal-aç!” əmrini verdiyi göstərilir. Dastanda qeyd olnur ki, bu vəzi-fəsindən ötrü həmin igitə “Kalaç/Xalaç” adı verildi [11, s. 25].

Xələc adına rast gəlinən yazılı mənbələrdən biri də Mahmud Kaşgarlıının “Divani-lüğət-it-türk” əsəridir [3, s. 79].

Türklərin soy kökü barədə zəngin məlumatları əks etdirən “Şəcərəyi-tərakimə” əsərində Əbülfəzeli Bahadur xan da Xalac/Xələc adının məhz Oğuz xanın döyüşüsünə verdiyi tapşırıqla əlaqədar olraq “Kal ac/aç”dan yarandığını göstərir.

“İrəvan əyalətinin icmal dəftərində” və “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Şərur rayonunun Xələc kəndinin adı “Xəlac” kimi göstərilmişdir [7, s. 169; 10, s. 328].

Rus işgalindən sonra Naxçıvan ərazisində yaradılmış qondarma “erməni vilayəti” haqqında təsviri xarakterli əsər yazar İ.Şopen əsərində İrəvan əyalətinin Şərur mahalına daxil olan bu yaşayış məskəninin adının Xalaç olaraq göstərmişdir [3, s. 275].

Türk tədqiqatçısı Bahəddin Ögəl “Oğuz xaqan” dastanına əsaslanşa da, adın izahını “qal aç(maq)” kimi deyil, “qal ac” kimi vermişdir [12, s. 178].

Tədqiqatçı F.Rzayev də xələclərin adını oğuz türk tayfalarından biri olaraq qeyd etmiş, “xalac” sözünün “ulu güc” mənasını daşıdığını və adın Tanrı ilə bağlılığına üstünlük verir [13, s. 139]. A.Bağirov Naxçıvan ərazisində yerləşən eyni adlı toponimin adının izahı üçün A.Bakıxanovun qeyd etdiyi Xələc toponimi ilə paralellər aparmış və o da Xələc oykoniminin məhz oğuzların bir qolu olan xalac tayfası ilə bağlı olması fikrini irəli sürmüştür [2, s. 80]. Filoloq Əbülfəzeli Əzimli Xələcin arxeoloji tarixinə həsr olunmuş kitaba yazdığı ön sözdə Xələc toponimini “Oğuz xaqan” dastanının motivləri əsasında təhlil edərkən onu “qıffıları açan”, “bacarıqlı” və “qabiliyyətli” kimi izah etmişdir [15, s. 12-13].

Bütün bu etimologiyaları nəzərə alduğumuz zaman Xələc etnotoponiminin Xələc etnonimi əsasında formalaşlığı və Xələclərin məskunlaşlığı yer mənasında işləndiyi aydınlaşır. Xələc etnoniminin özünün isə leksik təhlil zamanı iki komponentdən formalaşlığı aydın olur.

Etnonimin ilk hissəsi “xal/qal” feildir. Bu isə dilimizdə “qalmaq”, “dayanmaq” mənasındadır. Xələclərin dillərində bu feil “xal” kimi ifadə olunur. Etnonimin ikinci hissəsi olan əc/ac/aç komponentini mənbələrə əsasən iki cür izah etmək olar. Birinci *ac* mənasında, sıfət kimi, digəri isə *aç* mənasında feil kimi. Maraqlı cəhət də orasındadır ki, Şərur rayonunun ərazi-sindəki Xələc toponimi bəzi mənbələrdə məhz “Xəlac” kimi qeydə alınmışdır. Rayonun əhalisi də bu etnooykonimi Xələc kimi deyil Xəlaç/Xəlac və Xalaç formasında ifadə edir.

Beləliklə, etnonimin bu cür təhlilində birinci halda (*qal ac*) feil-sıfət, ikinci halda isə (*qal aç*) feil-feil tərkibində formalasdığı aydın olur. Türk dillərində feillərin də, *ac* sıfətinin özünü də alınma olmadığını nəzərə alsaq, deyə bilərik ki, “Xələc” adlandırması ya bu tayfanın özünün özünü adlandırılması, ya da qonşu türk tayfalarının bu tayfaya verdiyi ad olmuşdur. Xələclərin yaşadığı digər bölgələrdəki qeyri-türkdilli xalqlar da bu adlandırma məhz türkdillilərdən götürmişlər.

Yayçı. Şərur rayonu ərazisində etnooykonim olduqları heç bir şübhə doğurmayan toponimlər sırasında Aşağı Yayçı və Yuxarı Yayçı toponimləri xüsusi qeyd edilməlidir. Yayçı tayfaları tarixən Qafqaz və Mərkəzi Asiya ərazilərində çox geniş bir arealda yayılmışdır. Belə ki, bu toponim Culfa rayonunda, Qərbi Azərbaycan (tarixi Sürməli, Qırxbulaq, Dərəçiçək mahallalarında), Türkmenistan ərazilərində, Türkiyə Cümhuriyyətinin İğdır vilayətində də qeydə alınmışdır. XIX əsrə Azərbaycan ərazisində 8 Yayçı toponiminin qeydə alındığını yazan Q.Qeybullayev bu tayfanın mənşəcə səlcuq-oğuzları ilə bağlı olduğunu göstərmışdır [9, s. 67]. F.Rzayev apardığı tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmışdır ki, Yayçı adı və yayçılırlar heç də Səlcuqlularla deyil, daha qədim dövrlərlə bağlıdır. Müəllif yazar ki, Naxçıvan ərazisindəki Yayçı oykonimləri tarixi e.ə. III-II minilliklərdə mövcud olmuş Yayçı-Yuci tayfa adı ilə bağlı olaraq yaranmışdır [14, s. 394-396]. Oğuzların möhtəşəm və şanlı tarixini qələmə alan Xivə xanı, görkəmli şair, hərbçi və tarixçi Əbü'lqazi Bahadır xan özünün ilk kitabında yazar ki, Qara Qazi bəyin Öğüzcik oğlunun övladlarından birinin adı Yayçı idi. Yayçının törəmələri hal-hazırda Qara Kulun yaxınlığında, Amu çayının sahillərində yaşayırlar; hələ indi də onları Yayçı adlandıırlar [4, s. 128]. Yekun olaraq bu qənaətə gəlirik ki, oykonim heç şübhəsiz ki, oğuz tayfalarının adı ilə yaranmış etnooykonimdir.

Qarxun. Şərur rayonu ərazisindəki əsas etnooykonimlərdən biridir. Toponim mənbələrdə karkın, karkun, karqun, qarkın, qarxın, qarqın formalarında rast gəlinən səlcuq oğuzlarının Karkın tayfasının adındandır [7, s. 37; 16, s. 300]. Qarxun oykonimi ilə paralellik təşkil edən etnotoponimlər Quba, Yevlax rayonlarında, Qərbi Azərbaycan ərazisində də qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, bu tayfanın adı Mahmud Kaşgarının əsərində Oğuz tayfaları sırasında çəkilməmişdir. Sonradan F.Rəşidəddin “Oğuznamə”sində Qarxunları Yulduz xanın törəmələrində olduğunu göstərmişdir [5, s. 40]. “Azərbaycan toponimləri” ensiklopedik lüğətində bu oykonimin qədim oğuzlara qoşulmuş qarxun/karkın tayfasının adı ilə bağlı olduğu qeyd edilir [1, s. 39]. A.Bağirov toponimin karkın, qarqın kimi formalarından bəhs etsə də, yalnız onun etnotoponim olması fikrini irəli sürməklə kifayətlənmişdir [3, s. 84]. Karkın və ya Qarxun etnoniminin semantik mənasına dair heç bir fikir irəli sürməmişdir. F.Rzayev toponimin qara hunlarla bağlı olduğunu heç bir şübhə doğurmadığını yazar [13, s. 184-185]. Göründüyü kimi, qarxun etnonimi müxtəlif fonetik variantlarda işlənərək bu gün toponimlərin tərkibində yaşayır. Nəticə olaraq hesab edirik ki, İrəvan xanlığının Sərdarabad mahalı ərazisindəki Qarxun qədim türk tayfası olan karkın (qarxın) etnonimi əsasında əmələ gələn oğuz mənşəli toponimlərdəndir.

Apardığımız araşdırmalardan bu nəticələrə gəlmək olar:

Şərur rayonunun Xələc kəndinin, Xələc dağı, və Xələc daşı toponimlərinin formallaşması birbaşa olaraq Oğuzların bir boyu olan xələclərlə bağlıdır. Xələclər Səlcuqlu axınları ilə bölgəyə gəlmış və yerli türk tayfaları ilə mədəniyyət və adət oxşarlığına görə burada məskunlaşmış və bölgə əhalisinin etnogenezində əhəmiyyətli rol oyanmışlar. Xələc sözünün struktur semantik təhlilinə əsasən biz o qənaətdəyik ki, etnonim “bacarıqlı, məharətli, bağlı qapıları açan”, “ac qalan” mənaları ilə yanaşı “Qalın oğuzlar” mənasında da izah oluna bilər.

Oğuz tayfaları iç oğuzlar və dış oğuzlar olmaqla iki yerə ayrılmışlar. Bu mənada hər iki tarixi etnooykonim, yəni Oğuzkənd və Oğuzdaş “Dış oğuzların yaşadığı məkan” kimi izah edilə bilər.

İrəvan xanlığının Sərdarabad mahalı ərazisindəki Qarxun qədim türk tayfası olan karkın (qarxın) etnonimi əsasında əmələ gələn oğuz mənşəli toponimlərdəndir. Oğuz tayfalarının Şərur rayonu oykonimlərinin yaranmasında xüsusi rolü olmuşdur.

ƏDƏBİYYAT

1. Azərbaycan toponimlərin ensiklopedik lügəti: 2 cilddə, II c., Bakı: Şərq-Qərb, 2007, 304 s.
2. Bağırov A.N. Onomasiya problemləri. I c., Bakı: Elm və təhsil, 2010, 436 s.
3. Bağırov A.N. Naxçıvan oykonimləri. Bakı: Nurlan, 2008, 336 s.
4. Bayramova A.İ. İrəvan xanlığının toponimləri. Bakı: Elm və təhsil, 2016, 256 s.
5. Fəzlullah R. Oğuznamə (Fars dilindən tərcümə, ön sözü və şərhlərin müəllifi R.M.Şükürova), Bakı, 1992.
6. Hacıyev İ. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri. Naxçıvan: Əcəmi, 2012, 192 s.
7. İrəvan əyalətinin icmal dəftəri. Bakı: Elm, 1996, 184 s.
8. Kaşgari M. Divanü lügat-it-türk. I c., Bakı: Ozan, 2006, 512 s.
9. Гейбуллаев Г. Топонимия Азербайджана. Баку: Элм, 1986, 182 с.
10. Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı: Sabah, 1997, s. 326.
11. Oğuz Kağan Destanı. İstanbul: MEB Yayınları, 1970
12. Ögel B. Türk Mifolojisi. C. 1, Ankara: Türk Tarih Kurumu Yayınları, 2010, 644 s.
13. Rzayev F.H. Qədim Şərur oykonimlərinin mənşəyi. Bakı: Nurlan, 2006, 225 s.
14. Rzayev F.H. Naxçıvan əhalisinin etnogenezi tarixindən (m.ö. II-I minilliklər). II c., Bakı: ADPU, 2017, 588 s.
15. Seyidov A., Baxşəliyev V., Mahmudova V. Xələc. Bakı: Elm, 2010, 220 s.

*AMEA Naxçıvan Böləmisi
E-mail: ayselmetinoguz@gmail.com*

Aysel Eminova

SOME OIKONYMS DESCENDED FROM THE NAME OF THE OGUZ TRIBE

The paper provides the ethnic composition of Nakhchivan consisting of proto-Turkic ethnus. Undoubtedly, ethnotoponyms, which bear the names of the Turkic tribe, are important in the study of our national culture, history and origin. When naming geographical objects, certain signs and features of objects have been taken into account. The naming is often formed on the basis of the names of any person, tribe, division, clan and dynasty. The oiconyms formed by this way are considered ethnooiconyms. It is also mentioned some Sharur oiconyms formed under the name Oghuz. It is known that our ancestor Oghuz tribes are one of the tribes that keep their mark in the lexical composition of the Nakhchivan Autonomous Republic. Oghuz has a very ancient

history. The article has mainly involved the study of oiconyms of Yayci, Khalaj, Karkhun, Oghuzkand and studies such as structure, lexical-semantic features of these oiconyms located in Sharur and etc. have been reflected in the research. When naming geographical objects, certain signs and features of objects have been taken into account. The naming is often formed on the basis of the names of any person, tribe, division, clan and dynasty. The oronyms formed by this way are considered as ethnooronyms.

Keywords: *Sharur district, the name Oghuz, ethnooeconomy, Karkhun, Oghuzkand.*

Айсель Эминова

НЕКОТОРЫЕ ОЙКОНИМЫ, ПРОИЗОШЕДШИЕ ОТ НАЗВАНИЯ ПЛЕМЕНИ ОГУЗОВ

В статье говорится о том, что этнический состав Нахчывана состоит из прототюркоязычных этносов. Несомненно, этнотопонимы в названиях тюрksких племен имеют особое значение в изучении нашей национальной культуры, истории и происхождения. Название было сформировано на основе имени какого-либо человека, племен, племенных соединений, рода, племени и династии. Возникшие таким образом ойконимы считаются этноойконимами. И здесь речь идет об ойконимах, связанных с именем огузских племен, находящихся на территории Шарурского района. Известно, что одним из племен, которые сохранили в своем лексическом составе следы ойконимов Нахчыванской Автономной Республики, являются наши предки, родовой корень – огузские племена. Огузы имеют очень древнюю историю. В статье в основном рассматриваются ойконимы Яиджи, Халаджа, Гархуна, Огужкенда и отражается структурное строение, лексико-семантические и другие свойства ойконимов, расположенных на территории Шарурского района. Неслучайно, что при проведении анализов было уделено место не только исследованиям, подтверждающим полученный научный результат, но и разным подходам к описанию названных ойконимов.

Ключевые слова: *Шарурский район, название огузского племени, этноойконим, Гархун, Огужкенд.*

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:

İlkin variant 03.12.2019

Son variant 08.01.2020